

QAZ AVADANLIQLARININ İSTİSMARI VƏ TƏMİRİ ÜZRƏ ÇİLİNGƏR**VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR****1. "Qaz paylayıcısı tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar":****2. "Qazdan istifadə qaydaları" üzrə:**

- Təbii qaz istehlakçıları ilə qaz paylayıcısı arasında münasibətlərin tənzimlənməsi qaydaları;
- İstehlakçıların hüquqları, vəzifələri;
- Qazpaylayıcının hüquq və vəzifələri;
- İstehlakçılara verilən qazın keyfiyyəti, təzyiq və təchizatın etibarlılığı;
- İstifadə edilmiş qazın dəyərinin ödəmə şərtləri;
- Qazın alqı-satqı müqaviləsinin məzmunu, bağlanması şərtləri və qaydaları;
- Qaz sayğaclarının quraşdırılması və istismarı qaydaları;
- İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları, qazın alqı-satqı müqaviləsinin ləqvi qaydaları;
- Təbii qazdan istifadə zamanı təhlükəsizliyin təmin edilməsi şərtləri.

3. "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" üzrə:

- Təbii qazın tərkibi, onun fiziki və kimyəvi xüsusiyyətləri;
- İstismarda olan qaz kəmərləri və avadanlıqlarının təzyilərə, təyinatına, çəkiliş növünə və xidmətinə görə təsnifatı;
- Qaz sızmalarının aşkar edilməsi və aradan qaldırılması üsulları;
- Qaz kəmərləri və onların üzərində quraşdırılmış avadnlıqların xarakteristikası və təyinatı;
- İstismarda olan qaz cihazlarına, onların quraşdırılmasına və yerləşdiyi otaqlara aid tələblər;
- Qaz təhlükəli işlərin icrası, onların növləri;
- Qaz təsərrüfatında çalışan fəhlələrin biliklərinin yoxlanması;
- Sənaye, kommunal, kənd təsərrüfatı, ictimai təyinatlı müəssisələrdə, əhaliyə məişət xidməti müəssisələrində, eləcə də yaşayış binalarında qaz təsərrüfatı qurğularının istismarı və ona cavabdehlik;
- Daxili qaz kəmərləri, onlara qoyulan texniki tələblər;
- Qaz xidməti müəssisələrində qaz təsərrüfatına cavabdeh şəxslərin təyin edilməsi;
- Qaz təsərrüfatına cavabdeh şəxslərin hüquq və vəzifələri;
- Yanar qazların təhlükəsizliyinə olan tələblər;
- Qaz cihazlarından təhlükəsiz istifadə qaydaları.

4. "Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi":

- Qaz təhlükəli işlərin icrası zamanı təhlükəsizlik tədbirləri;
- Qaz təhlükəli işlərin icrası zamanı istifadə olunan alətlər;
- Qaz təhlükəli işlərin görülməsinə buraxılan işçilər barədə;
- Qaz təsərrüfatında peşə xəstəlikləri barədə.

5. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə:

- Obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər;
- Yanğından mühafizə vasitələri və onlardan istifadə qaydaları;
- Qaz təsərrüfatında yanğınların baş vermə səbəbləri.

ƏDƏBİYYAT:

1. "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" *SSRİ Dövlətdağnəzarət Komitəsi – 1979-cu il (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2018-ci il tarixli 80 sayılı qərarına əsasən qüvvədədir.)*
2. "Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi" *Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10.06.1997-ci il tarixində imzalanmışdır*
3. Xoşbəxt Yusifzadə. "İşçilərin sağlamlığı və Əməyin təhlükəsizliyi" Soraq kitabı. SOCAR. Bakı, 2010
4. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu *10.06.1997-ci il-№313İQ*
5. Ə.Məlikov, Ə.İsmayilov, S.Rəsulov. Qaz təsərrüfatının istismarı. Bakı 2008.
6. Ə.Hacıyev. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000 cavab. Bakı- 2017

1. Qaz təsərrüfatı sisteminin istismarına hansı xidmətlər daxildir?

- A) Yeni qaz kəmərlərinin çəkilişi, istismarda olan qaz kəmərlərinə texniki xidmətin təşkili
- B) Gəzmə yolu ilə qaz kəmərlərinə texniki baxış
- C) Qaz kəmərlərinin qazoanalizator vasitəsi ilə yoxlanması
- D) Texniki xidmət, əsaslı və cari təmir, qəza-bərpa işləri
- E) Qaz kəmərlərində aşkar olunmuş qaz sızmalarının ləğvi

2. Buraxılış-sazlama işləri hansılardır?

- A) Qazın kəməre buraxılması zamanı təzyiqin artırılması işləridir
- B) Təbii qazın qazpaylayıcı stansiyadan təmizlənilib odorizasiya edilməsi və kəməre ötürülməsi işləridir
- C) Qazpaylayıcı stansiyadan qazın texnoloji rejimə uyğun qaz kəmərlərinə ötürülməsi işləridir
- D) Nəzarət – ölçü cihazlarının sazlanması işləridir
- E) Qaz qurğusunun işə burxılmasına hazırlığı, işə buraxılması, işlək gücünün lazımı səviyyəyə çatdırılmasını nəzərdə tutan işləridir

3. Qaz kəmərləri binaların xarici divarından içəri daxil olduğu yerlərdə nə qoyulmalıdır?

- A) Kran qoyulmalıdır
- B) Futlyar qoyulmalıdır
- C) Ventil qoyulmalıdır
- D) Sqon qoyulmalıdır
- E) Yivli birləşmə qoyulmalıdır

4. Qaz tənzimləyicinin təyinatı nə üçündür?

- A) Qazın təzyiqinin artırılıb azaldılması üçün
- B) Təzyiqin stabil saxlanması üçün
- C) Təzyiqin aşağı salınaraq tələb olunan səviyyədə saxlanması üçün
- D) Təzyiqin aşağı salınması üçün
- E) Qazın sərfiyyatının tənzimlənməsi üçün

5. Qazın odorizasiyası nəyə görə həyata keçirilir?

- A) Qazın keyfiyyətinin artırılması üçün
- B) Qaza spesifik iy vermək üçün
- C) Qazın təzyiqinin aşağı salınması üçün
- D) Qazın təzyiqinin artırılması üçün
- E) Qazın tam yanmasının təmin edilməsi üçün